

**Elnarə İlham qızı Tağıyeva<sup>15</sup>**

### AŞIQ SƏNƏTİ KONTEKSTİNDE AŞIQ ƏLƏSGƏR QOLU

2021-ci ildə Azərbaycan aşiq sənətinin görkəmli nümayəndəsi, qidürtüli söz ustası Aşiq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı yubileyin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında deyilir.

“Aşiq Ələsgər çoxəsrlik keçmişə malik aşiq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həməhəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xazinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiəti məhəbbət və vələnpərvərlik hissələrini vəhdətdə aşlayan ana dilimizin sağlığını məna potensialını və hüduduz ifadə imkanlarının özündə cəmləşdirən dərin koloritləri yaradıcılığı azərbaycan ədəbiyyatının parlaq şahiflərləndirdir. Azərbaycan aşiq sənətinin ümum böşəri dəyərlərə arasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşiq Ələsgər sənətinin ehtiramın təzahürüdür”.

Doğrudan da, Dədə Ələsgər Azərbaycan aşiq sənətinin zirvəsində dayanan el sənətkarı olub, aşiq şeirinin inkişafında, onun mürrəkkəb formalarının yaranmasında böyük xidmətləri olan ustad aşdır.

Aşiq Ələsgər bütün varlığı ilə Allâha onun sevgisine, Rəsulunu bağlı bir insan olub. Əgər desək ki, Aşiq Ələsgər yaradıcılığı bəhərlə bir ağacdır, heç də yanılmalar.

Nəsillər zaman-zaman onu ziyarət edəcək, bu möcüzəli dünyadan sehri misralar fikirlər dərcəklər.

Bəli! Aşiq Ələsgər dünyası bitib-tükənməyəcək.

Sehr dolu şeirlərə insan qəlbini fəth edən, insanda ruh yüksəkliyi yaradan Ələsgər möcüzəsi həm də sadalıyın göstəricisidir. Belə sənətkarlarla eldə “Haqq aşığı” deyərlər.

Ələsgər aşiq poeziyasının sonuncu nəhəngidir. Onun dilinin şirinliyi, doğmalığı – müdrikliyi, səmimiyyətin zirvəsidir.

O, həyat aşığı, saflıq və səmimiyyət ustasıdır. Demək olar ki, o aşiq şeirinin bütün formalarına müraciət etmiş, qoşma, garayı, təcnis, qıflıbənd, dodaqdəyməzələr yaratmışdır.

Aşiq Ələsgərin böyükülüyü onda idi ki, heç kəsi təkrar etməmiş, hamının söylədiyi adı sözlərdən hamını heyətləndürəcək bir poeziya yaratmışdır.

Aşiq sənəti X-XII əsrlərdə formallaşmağa başlamışdır. Aşiq sənəti kiçik bir tamaşadır, burada musiqi saz və müəllif aşığı vəhdət işkilərdir. Aşiq şeir yazar, musiqi bəstəkar, həm də oxuyaraq sazda çalır rəqs edir.

Azərbaycanın peşəkar aşıqları 2 qismə bölünür: İfaçı aşıqlar və şair aşıqlar.

İfaçı aşıqlar poetik yaradıcılıqla məşğul olunurlar. Şair aşıqlar isə dəstançı fəaliyyəti ilə yanaşı fərdi poetik yaradıcılıqla da məşğul olurlar. Azərbaycan ədəbiyyatına güclü təsir göstərmiş aşıqlardan biri də Aşiq Ələsgərdir.

Aşiq Ələsgərin nəvəsi İsləm Ələsgərov 1999-cu ildə “Sazlı-sözlü Göycə” adlı kitab nəşr etdirmişdi. 34 aşiq və el şeirinin hayatı və əsərlərindən nümunələr vermişdir. Buradan malum olur ki, Göycə aşiq mühitində aşiq Ələsgərin böyük təsiri olmuşdu.

Aşiq Ələsgər Azərbaycanın böyük şaxsiyyətlərindən biridir. Belə nadir şəxsiyyətlər az-az doğulur. Aşiq kimi onun misli-bərabəri yox idi. Həmçinin də, əvəzəsiz ifaçı olub.

Bir şəxsiyyət olaraq Aşiq Ələsgərdə elə keyfiyyətlər olub ki, bunu ancaq övliyalarda görmək mümkün idi.

İsləm Ələsgərov öz xatirələrində bildirirdi ki, Aşiq Ələsgər üz-üzə səhəbət etdiyi adamın ürəyindən keçənləri bildirdi.

Hətta danışırlar ki, o, yaşadığı ərazilən kənardə baş verəcək hadisələri əvvəlcədən duyurmuş. Şeirlərini bədahətən deyərmis. Onun alqısı da, qarğışı da təsirsiz bitişməmiş. Güclü hafizəyə malik imiş.

Bir dəfə eştidiyi şeiri ömürlük yadda saxlayırmış. Aşiq Ələsgər oxumağı yazıb, oxumağı bacarmış.

Getdiyi yerlərdə kitab oxutdurur, onlara diqqətlə qulaq asarsı.

O, hədsiz geniş yaradıcılıq malik bir şəxsiyyət olub, aşiq şeirinin bütün şəkillərində nümunələr yaratmışdır.

Aşiq Ələsgər şeirlərinin yazılımı keçən asrin 30-cu illərindən başlayırdı. İlk dəfə şeirlərini həyətənən çox cavan getmiş mərhum folklorçu Hümmət Əlizadə yazıya alıb.

Aşiq Ələsgər 1821-ci ildə Göycə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Onun atası Alməmməd kişi Ağkilsə kəndinin hörmətli şəxslərindən sayılırdı.

Ələsgər xüsusi təhsil almadasa el məclislərində hadislərə, nağıllara, dəstanlara böyük maraq göstərmiş, eşitdikləri güclü hafizəsində hifz edib saxlamışdır.

Oğlunun istedadını görən atası onu aşiq sənətinin sirlərini öyrənmək üçün Aşiq Alının yanında şəyirdilli qoymuşdur. Aşiq Alidan aldığı ustad dərsləri onun sənətkar kimi püxtələşməsindən böyük rol oynamışdır. Cox keçməmiş apardığı məclislərin sorağı hər tarafə yayılmışdır. Aşiq Ələsgərin səsi, nəfəsi, mənəvi-əxlaqi zənginliyi kimi zahir gərkəmi də aşiq sənəti üçün biçilmişdi.

Alməmməd kişisinin ailisi böyük idi: dörd oğlu, 2 qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cəvansıh mahalının meşələrindən quru ağaç, odun dasıyrı, Göycə mahalının kəndlərində satır, ailəsinə çətinliklə dolandırırdı.

Uşaqları böyüdücək ailənin qayğıları da çoxalırdı. Buna görə də böyük övladı Ələsgərov 14 yaşında Kərbələyi Qurban adlı bir varlıya nökər verir. Ələsgərov 2 il bu ailədə nökrəçilik edir. Kərbələyi Qurbanın qızı Səhnəbənu ilə Aşiq

Ələsgər arasında sənimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbələyi Qurbanın qardaşı “pullu Məhərrəm” bundan xəber tutan kimi Ələsgəri qovdurur, qızı oğluna alır.

Aşiqi görənlərin dediyini gör, o, zəhməti sevir, ömrünün axırına qədər elini işdən çıkmayan bir adam imiş. Lap qoca 1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdikləri qırqın nəticəsində Göycə mahalının var-yoxu talanmış, əhalı öz dədə-baba yurdundan didərgin düşümdü.

İki ilə qədər Yansaqda yaşayış aşiq – şair sonra Tərtər köçmüs, bir neçə ay da orada qalmışdır. Nəhayət 1921-ci ildə o, Ağkilsəyə qaytmışdır. Aşiq Ələsgər yaradıcılığının əsas qolunu məhəbbət lirikası təşkil edir. Bu lirkadada insanın daxili aləmi, sevgi duyuları həyəcan və iztirabları təsvir edilir. Aşığın lirk qəhrəmanı sevgilisindən ayrı düşüb, vüsal həsrəti ilə yanın bir gəndir. O, həyatının mənasını sevgilisindən ayrı düşüb, vüsal sevgi təsirini qoşulmadı. Lakin arzusuna çata bilmir. Ona görə də günləri ah-vayla, qəm-kədərlə keçir, həmdəni “hicran qəmi, işi-dərd alib qəm satmaq olur:

Ala gözlüm, sandan ayrı düşü  
Hicranın qəmiylə kef etləmisəm  
Ah-vayınan günüm keçib dünyada,  
Dərd alib, qəm satib, nəf etləmisəm.

İstifadə etdiyi “Hicranın qəmiylə kef etmək”, “Qəm alib dərd satmaq” kimi təzadlı bədii ifadələr ayrılığın, onun insan qəlbində yaratdığı qəmin, kədərin təsir gücünü yüksək poetik bəzirvəyə qaldırı.

Aşiqlə Məşəquq bir-birindən ayrı düşüb, dərd-qəm çökəməsinə, nəkam qalmasına etiraz edən sənətkar bütün sevənlərin xoşbəxt yaşamasını arzulayır.

Düzdül, onun yazış-oxumaq savadı olmamışdır, lakin güclü hafizəsi və yeni şeylər öyrənmək marağının zənginliklə etməyə imkan yaratmışdır.

O, dövrünün ziyanlıları və dən xadimləri ilə səhəbətlər aparır, səvadlı adamlara kitablar, xüsusilə Qurani-Kərimi oxutdurub, saatlarla onları dinləyərmiş. Aşiq Ələsgərin şeirlərində rəsi goldiyimiz “Ürəyim bir Kəramə, bir Şeyx-Sənəna yanır”, “Qələbdən yas tuturam Məcnuna, Fərhəda bu gün” kimi misralar, Firdovsi, Nizami, Nəsimi kimi şairlərin adlarının çökülməsi, “Onlar da yazardı, aya, mendədi” söyleməsi buna bir sübutdur.

Aşığın qoşmalarının çoxu el gözlərindən təfərruatına həsr edilmişdir. Gözəlləmə adınan bu cür şeirlərində o, çıçək kimi saf, tamız Azərbaycan qızılərinin şüxluğunu incəliyi, lətəftət və maləhatı haqqında səhəbət açır. Bu şeirlərdə gözəli o qədər canlı, dolğun təsvir edir ki, insan bir anlıq onu haradəsə gördüyüünü düşünür. Sanki sözə rəsm çəkir Ələsgər.

Qabaq – ayna – çəkilibdi varaq  
Dodaq qoymaq, gül yapışb yanağa,  
Dolanır gözləri canlar almaga,  
Sələ salır xanlıq fanan kimi.

Ələsgər yaradıcılığında yüksək məhəbbətlə təfərruən on yaxşı sıfət mərdlikdir.

Aşığa görə bu sıfət daxili gözəlliyin, insanların əsas göstəricisidir. Namus, qeyrat, xeyirxahlıq, düzələk, səxavətli olmaq mərdliyin əlamətidir. Naməddə isə bu keyfiyyətlər yoxdur.

Bu dünyam mən təcrübə eylədim,  
Namərd köpü salsañ onda ad olmaz.  
Bir mədinən ağı yesən şirində,  
Yüz namədnən şəkər yesən dad olmaz.

Aşiq Ələsgər ədəbiyyatımızda yeganə poeziya dühəsidir ki, Azərbaycan klassik və aşiq yaradıcılığının bütün formalarında şeir nümunələri qoyub getmişdir. Ustadlar içərisində ona xüsusi şöhrət götərən dodaqdəyəməz təcnisləridir.

Bələ təcnislər tələffüz zamanı dodaqların bir-birinə toxunmaması osas şərtlidir.  
Qişda dağlar ağı geyinər, yaz-qara  
Sag dəstini ağı kağıza yaz qara  
Əşər yeller, qane eləyər yaz qara  
Daşar çaylar, gələr daşlar çata-çat.

Aşiq Ələsgərin yaradıcılığında təbiət gözəlliklərinin təsviri də mütəhmən yer tutur.

Aşiq dağ, dəvə, gül, çıçək və s. Predmetləri insanla vəhdətdə poetikləşdirir. Bu vəhdət təbiətdəki gözəlliyyi bütün cəzabədarlığı ilə görməyə, duymağa imkan verir:

Aşxam-sabah, çeşmə, sənin başına?!  
Bilirsinəm, necə canlar doların?!  
Büllur buxaq, lağ yanaq, ay qabaq,  
Şahmar zülfü pərişanlar dolanır.

Ustad sənətkarın yaradıcılığında mövcud cəmiyyəti təqnid edən, zülmü və istismarı pislöyən şeirlərə də təsadüf olunur.

Aşığın ən güclü icimai şeirlərindən biri “Cixıbdı” rədifi qoşmasıdır. Bu şeirdə sənətkarın öz zəmanasından gördüyü sosial ədalətsizliklərə əks olunmuşdur.

Aşiq Ələsgərin icimai – əxlaqi məzmunlu şeirlərindən biri “Görmədim” rədifi qoşmasıdır. Şeirin lirk qəhrəmanının qəti qənəstinə görə vəfəsiz, etibarsız adamlarda doğruluq və düzülkőr görəmək mümkün deyil.

Namərd kəslərədə namus, qeyrat axşarmaq əbəsdir. Söyüd ağacından salınan bağı çəkilən zəhmət həder olduğu kimi, namərdə dostluq etmək əhəmiyyətsizdir.

<sup>15</sup> Filologiya üzrə fəlsəfə doktoru, b.m. Bakı Dövlət Universiteti [bduelhara@gmail.com](mailto:bduelhara@gmail.com)

Xalq şairi Səməd Vurğun çıxışlarının birində belə demişdir: "Hansi mövzuya əl atıram, hansi daşı qaldırıram, altında Dədə Ələsgərdən bir nişanı görürəm".

Aşiq Ələsgər yaradıcılığının bənzərsizliyi söz dünyamızı beləcə bəzəmiş, xalqın ruhuna, yaddaşına köçmüştür. Bəli, Aşiq Ələsgərin şeirləri olduqca oynaq, axıcı və ahengardır. Misralar müsiqiliidir. Bütün bu keyfiyyətlər Aşiq Ələsgərin poeziyasını Azərbaycan adəbiyyatının inciləri sırasına daxil etmişdir. Aşiq Ələsgər irsi siliməz tarixi yaddaş romzi kimi yaşamasdadır və daim yayasaçdır.

Aşiq Ələsgər bütün varlığı ilə Allaha onun sevgisine, Rəsulunu bağlı bir insan olub.

Aşiq Ələsgər bütün varlığı ilə Allaha sevgisine, Onun və seçdiyi Peyğəmbərlərin (ə), din böyüklerimizin itaetinə bağlıdır. Haqq aşığı Ələsgər bu yolda nə dünyanın ona dar olmasına, nə "boran, qar"dan, nə "aci və şirin"dan, nə də "zahri-hələhil"dan (ən təsirli zəhər) çəkinmər, əksinə, bu əzab-əziyətlərə dözməyi əsl aşiqin vəzifəsi və iftixar mənbəyi bilir.

Həm klassik adəbiyyatımız, həm də aşiq poeziyamız bu motivlərin bədii tərənnüümü ilə zəngindir:

Ya Rab, bələyi-eşq ilə qıl aşına məni!

Bir dəm bələyi-eşqdən etmə cüda məni!

Az eyləmə inayətini əhli-dərdən,  
Yəni ki, çox bolalara qıl mübtəla məni! (Füzuli M., 1993: 52).

Çərxi-dun eşq əhlinin kamınca dövrən eyləməz,  
Ta ki, üşşaqı cəfədən xaka yeksan eyləməz.

Görə nadanda ağor bir dərd, eylər yüz dəvə,  
Arlıñ yüz dərdi olsa bircə dərman eyləməz.

Mərdümi – dana iləndir kineyi-çərxi-dəni,  
Yoxsa bu dövrəni dönmüş qəsdi-nadan eyləməz (Şirvani S.Ə., 1967: 133).

Dəryayı-möhənətdə qərq oldu gəmim,  
Ya Rab, bu sevdəni qanan varniola?

Saraldo gül rəngim, yoxdur həmdəmim,  
Aşnadan adırmı anan varniola?

Tifil ikən mən də düşdüm sevdaya,  
Xəstə Qasımlı sığınubdır Mövlaya.

Bu fənidən yetişirini ücbaya,

Ya Rab, man tak bəxti dönen varniola (Xəstə Qasımlı, 2010: 41).

Həqiqi bir Allah aşığı və yetkin bir şəxsiyyət kimi aşiq Ələsgər eşqin, əxlaqın, mənəvi paklığın doğru-düzgün etiqaddan ayrı olmadığını inanır. Bunu bütün varlığı ilə, dərin qəlb çırıntıları ilə dildə getirir. Bunun üçün şair "hesab", "mizan", "sirat", "sual", "qəbir əzabı" kimi dini-əqidəvi anlayışlardan bədii ustalıqla istifadə edir. Sənətkarın məqsədi insanlarda ilahi aləm, qiyamat və axırət inancları ilə bağlı heyvanı qorxu hissi yaratmaq deyil, əksinə, onları sevgi, ədəb-ərkan, hörmət və marifə kimi sarsılmaz və həmisiyəşən başarı duygularla yonoltmək, Allah, cəmiyyət və öz vicdanları qarşısında sənəsən məsuliyyət duymağa hazırlamaqdır. Haqq aşığı Ələsgərin bu ülvî niyyəti, bu narahat qəlb çırıntıları müqəddəs kitab-mizan qayası ilə nə qədər də üst-üstü döşür: "İnsanların haqq-hesab vaxtı(qiyamat günü) yaxınlaşır. Onlar isə hələ də qəfət içindərlər və (qiyamatla inanmaqdan) üz dən-dərirlər. (Qiyamat insanlar üçün nə qədər uzaq isə, Allah dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamat günü barəsində əsla fikirləşmirlər).

Bu ayələrdən doğan ədəbi-bədii duyuş və düşüncələrə həm aşığın öz yaradıcılığında, həm də başqa şairlərimizin şeirlərində rast gəlmək olur:

Xalqından utan, mənqədən utanma!

Şəcərətil-mövti heç sahə sanma.

Miadaqailol, qafildolanma,  
Haqq-mizan, sirat, qəbirəzəb (Aşiq Ələsgər, 1988: 12).

Sirat-sual qabaqdadır, nə damaqdır dünyada?!  
Kəlmeyi-şəhadət lazımdı ölü vaxtı dünyada.

Tutorucun, qılnamazın, şükreyleAllaha,  
Qul olma dünya malına, qala daqdır dünyada (Aşiq Ələsgər, 1988: 108).

Dünyada binacahi-cəlal eyləmək olmaz,  
Qəmxana olan mülkiyət haleyələmək olmaz.

Bidar olusan qəbrdə qəfət yuxusundan,  
Onnan sora dünyani xəyal eyləmək olmaz.

Seyyid, hərəmi-həsrə Xali qəməl iştir,  
Məhsərdə durub cəngi-cidal eyləmək olmaz (Şirvani S.Ə., 1967: 47).

Vaxt olar Əzra yılalar canını,  
Can çıxar casəddən sinayasin, sin.

Vədə başa gələr, ömrü qurtarar,  
Düşərsən nəfəsdən sinayəsin, sin.

Odəmədə millətin olmaz nəfəsi,  
Səs gələr: "Kim mənlə eylərdi bəhsisi",

Bütün kainatın mənəm yiyəsi,  
Rəbbiniz bil, mənəm sinayəsin, sin (Aşiq Ələsgər, 1988: 54).

Ümid, inam və əzmkarlıq motivləri möhür bənddə davam edərək məntiqi sonluğa çatır:  
Ələsgər, axtarma qıdrətin sərrin,

Zülmətə işiq var, aciya – şirin  
Zikreylə dilində mərdlərin piri,

Qorxma, dar günde yar olacaq! (Aşiq Ələsgər, 1988: 52).

"Ələsgər, axtarma qıdrətin sərrin" – deyərkən aşiq hərşeyin başverməkdə olan bütün hadisələrin Uca Yaradımızın hikməti daxilində meydana çıxdığını işarə edir. Bu təfəkkür öz-özüyüində insana, xüsusən də ilahi eşq və müqəddəsəxlaq duyuşları ilə çırınan haqq aşığının qəlbini sonsuz bir təslli, təskinlik, ümid və inam baxş edir.

Zülmətə işiq var, aciya – şirin – məsrəsi bu təskinlik və inamin, galəcəyənkininə sarsılmaz aşiq baxışının aydın təzahüründür. Bu poetik duyuş və düşüncələr Qurani-Kərimin həyatı, zamana və insan taleyinə ictimai-fəlsəfi baxışları ilə tam bir vəhdət təşkil edir: "Şübəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!" ("Asan-ıq yahniz çətinliklə hasil olar!"); həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (buna görədə çətinliklərə səbrələr dözmək lazımdır!) ("İnşirəm" aya 5-6). İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SIYAHISI

1. Aşiq Ələsgər (1988) "Seçilmiş əsərlər". Şəhər. Bakı: Yazıçı, 396 səh.

2. Şirvani S.Ə. (1967) "Seçilmiş əsərlər".

3. Xəstə Qasımlı (2010). "Bakı Fölkök İnstitutu. 220 səh.

4. Qurani – Kərimin Azərbaycan dilinə tərcümə və izahı (2017). Bakı. 510 səh.

5. Füzuli M. (1984) "Seçilmiş əsərlər". Bakı: Yazıçı, 240 səh.

Açar sözlər: aşiq, poeziya, dünya, möcüzə, saz

Key words: ashug, poetry, world, wonder, saz

Ключевые слова: ашуг, поэзия, мир, чудо, саз

## Творчество Ашугов в контексте ашугского искусства

### Резюме

Ашут Алескер был создателем, ярким руководителем Гейчинской ашугской школы XIX и XX веков в Азербайджане.

Благодаря своему яркому таланту, страстным, бескомпромиссным произведениям он сумел подняться на вершину азербайджанской ашугской поэзии, созданную его знаменитыми предшественниками. Также, он воспитал многие поколения ашугов, которые, составили гордость азербайджанского ашугского искусства.

Ашут Алескер писал стихи, создавал на них ашугские напевы и сам же виртуозно исполнял их на сцене. Несмотря на то что темы поэзии ашуга было разнообразны, со временем социальные мотивы усиливались в творчестве ашуга.

Ашут Алескер обладал незаурядной памятью, был хорошо знаком с творениями таких выдающихся классиков Востока, как Фирдоуси, Низами, Садыг, Хафиз, Насими, Физули, Набати. Алескер наизусть знал почти всю классическую ашугскую поэзию и любовно-героические сказания, и сам сложил несколько дастанов – сказаний: «Алескер и Сахнабану», «Путешествие Ашуга Алескера в Нахчыван», «Путешествие Ашуга Алескера в Турцию», и др.

Ashug creativity in the context of ashug art

Summary

Ashug Alaskar was the founder, the outstanding leader of the Goychin ashug school in Azerbaijan during the 19th and 20th centuries. Thanks to his bright talent and passionate, uncompromising works, he rose to the top of Azerbaijani ashug poetry, created by his famous predecessors. Also, he brought up many generations of ashugs, who were the pride of the Azerbaijani ashug art.

Ashug Alaskar wrote poems, created ashug tunes on them, and himself masterly performed them on saz. Despite the fact that the themes of the ashug's poetry were diverse, over time, social motives intensified in the ashug's work.

Ashug Alaskar had an excellent memory and was well acquainted with such outstanding classics of the East as Ferdowsi, Nizami, Saadi, Hafiz, Nasimi, Fizuli Nabati.

Alasgar knew by heart almost all the classical ashug poetry and love-heroic legends, and he composed several dastans - legends: "Alaskar and Sakhnabanu", "Travel of Ashug Alasgar to Nakhchivan", "Travel of Ashug Alasgar to Turkey", etc.

RƏYÇİ: dos. S.Abbasova